

UOT: 39

Zarina MURTUZAYEVA

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, doktorant

Zari.m.88@mail.ru

Azərbaycanda yaşayan ləzgilərin toy adətləri

Wedding Traditions of Lezgi People Living in Azerbaijan

Свадебные обычаи лезгин, проживающих в Азербайджане

Xülasə. Ləzgilər Azərbaycanda məskunlaşmış qədim xalqlardandır. Tarixi Qədim Albaniya dövrünə təsadüf edən ləzgilərin zəngin mədəniyyətləri var. Məqalədə Azərbaycanda yaşayan ləzgilərin toy adətləri ətraflı təsvir olunaraq müasir dövrlə əlaqələndirilmişdir. Qeyd etmək lazımdır ki, ləzgilər Azərbaycanda yaşayan azsaylı xalqlar arasında say etibarı ilə birinci yerdədir. Ləzgilərin özünəməxsus mədəniyyətləri, adət-ənənələri mövcuddur.

Ailə hər bir cəmiyyətin formalaşmasında çox önəmli rol oynayır. Biliyimiz kimi ailə tarixin inkişaf mərhələlərinə uyğun olaraq daim dəyişir. Müasir ləzgilərin həyat tərzini ümumən Azərbaycan xalqının həyat tərzini ilə eynidir və cüzi fərqlərə malikdir. Onlar məskunlaşdıqları ərazinin, kəndlərin, rayonun, zonanın adət-ənənələrinə, yerli xüsusiyyətlərinə alışaraq yaşıyışını buna uyğun qurmuşdular. Lakin qeyd etmək lazımdır ki, ləzgilər kompakt halda yaşadıqları ərazilərdə ata-baba adət-ənənələrini mühafizə etmişdilər. Sumqayıt və Bakı şəhərlərində yaşayan və digər yerlərə köç etmiş ləzgilər həmin ərazilərin adət-ənənələrinə uyğunlaşmağa başlamışdır.

Açar sözlər: ləzgilər, adət, toy, müasir dövr, ailə.

Abstract: Lezgins are one of the ancient peoples living in Azerbaijan. The lezgins have a rich culture dating back to ancient Albania. The article describes in detail the wedding customs of the lezgins living in Azerbaijan and connects them with the modern period. It should be noted that the lezgins are the first among the minority peoples living in Azerbaijan. Lezgins, who have lived here since ancient times, have their own cultures and traditions.

The family plays a very important role in the formation of any society. As we know, the family is constantly changing in accordance with the stages of development of history. The way of life of modern lezgins is generally the same as the way of life of Azerbaijani people and has little

differences. They got used to the traditions and local features of the area, villages, districts and zones where they lived and built their lives accordingly. However, it should be noted that in the areas where the lezgins lived compactly, they preserved the ancestral traditions. Lezgins living in Sumgait and Baku and migrating to other places began to adapt to the traditions of those areas.

Key words: lezgin, custom, wedding, modern period, family.

Резюме: Лезгины - один из древних народов, проживающих в Азербайджане. Лезгины имеют богатую культуру, восходящую к древней Албании. В статье подробно описываются свадебные обычай лезгин, проживающих в Азербайджане. Следует отметить, что лезгины являются первыми среди меньшинств, проживающих в Азербайджане. Лезгины, живущие здесь с древних времен, имеют свою культуру и традиции.

Семья играет очень важную роль в формировании любого общества. Как известно, семья постоянно меняется в соответствии с этапами развития истории. Образ жизни современных лезгин в целом такой же, как и образ жизни азербайджанского народа, и мало отличается. Они привыкли к традициям и местным особенностям района, деревень, районов и зон, где они жили, и соответственно строили свою жизнь. Однако следует отметить, что в местах компактного проживания лезгин они сохранили традиции предков. Лезгины, живущие в Сумгаите и Баку и мигрирующие в другие места, начали приспособливаться к традициям этих районов.

Ключевые слова: Лезгины, обычай, свадьба, современность, семья.

Iştenilen sosyal qrup fərdi mədəniyyət üzərində formalasır. Bu da özü-nü müyyən qrupa xarakter olan həyat tərzi kimi bürüzə verir. Bütün etnos və millətlər bir-birindən fərqlənən etnik və milli mədəniyyətlərə malikdir. İştenilen etnik mədəniyyət etnosun öz yaşına uyğunlaşdırmaq vasitəsidir. Etno-mədəniyyət bir qrup insanın onları kollektiv şəkildə hərəkət etməyə stimullaşdırıñ ümumi tələb və maraqlar çərçivəsində öz birliyini başa düşdüyündə formalasmasına başlayır. Belə fəaliyyət spesifik şartlar çərçivəsində baş verir, bu da özlüyində unikal təcrübənin yaranmasına təsir göstərir. Neticədə bu da nəsildən nəsle ötürülən unikal mədəniyyətin yaranmasına göstərib çıxardır.

Bir çox digər xalqlarda olduğu kimi lezgilərdə də ailə qurmaq əsasən bir neçə mərhələlərdən keçir. Bunlara qız seçmək, ad eləmək, kiçik nişan,

böyük nişan və toy daxildir. Bütün bu proseslər bir neçə aydan bir neçə il-dək davam edə bilir. Bəzən isə qeyd olunan mərhələlərdən kiçik və böyük nişan ya birləşdirilir, ya ümumiyyətlə keçirilmir, ya da birbaşa toyun içorisində hayata keçirilir [2, s.29].

Təhlil olunan əsdiyiylərləndə məlum olur ki, keçmişdə lezgilər çox hallarda öz qohumları ilə ailə qururdular. Bunlar çox vaxt əmi oğlu, əmi qızı, bibi oğlu, bibi qızı və ana tarafından isə xala oğlu, xala qızı, dayı oğlu, dayı qızı olurdu. Lakin müasir dövrdə qohumlar arası nikah demək olur ki, yox olmaqdadır. Keçmiş dövrədə ailə qurulanda oğlan və qızın valideynlərinin rəziliyi ilə baş tuturdu.

Keçmiş dövrədə oğlan və qızın evləndiriliməsində təkcə ailə üzvləri deyil, bütün nəsil iştirak edirdi. Qız seçilərkən əsas əməksevərliyinə, sakitliyinə və özünü aparma qaydasına fikir verildi. Qızın nəslinin səviyyəsi, nəsildə hansısa məşhür və ya imkanlı birinin olması da vacib şərtlərdən sayılır. Bu müasir dövrədə də belə olaraq qalır. Qızın fiziki cəhətdən da sağlam olması vacib idi. Çünki qız nəsil artırımla, ev və usaqə baxmalı və digər təsrrüfat işləri ilə məşğul olmalıdır. Qızın fiziki gücünə əsasən kənd yerlərində yaşayalar xüsusi fikir verirdilər. Qız anası öz qızına ev işləri görməyi öyrətməli idi. Qız bu cəhətdən bacarıqsız olduqda anası günahlandırıldı.

Qız bayanmədə əsas masalalardan biri onun əxlaq cəhətdən tamizliyi idi. Belə ki, gizli kiminləş danışığı, görüsdüyü bəlli olardısa belə qızın sonradan ailə qurmasında çox ciddi problemlər yaranırdı. Kişi də ədəb qaydalarına əməl etməli, ölü ailsiz sahib çıxmamalı, əməksevər olmalı, yaşlılırlara hörmətlə yanaşmalı, pis vərdişlərdən uzaq olmalı idi.

Cox vaxt qızı qohum, qonşudan istədiklərinə görə oğlan anası qızın gördüyü işlərə xüsusi nəzər yetirir, onun gələcəkdə neçə gəlin olacağını təxmin edirdi.

Qız evi də öz növbəsində oğlan tərəfi haqqında məlumatların əldə edilməsi üçün oğlan tərəfin yaşadığı ərazilədəki insanlardan, qonşularından və ya ümumi tanış olduqda ondan soruşurdular. Bu sorğu qız tərəfin qərar verməsində ənəmlı rol oynayırırdı.

Ləzgilər arasında qız qaçırmaya digər Qafqaz xalqlarında olduğu kimi mövcud idi. B.Taylor qız qaçırmının 3 növünü ayırmışdır: "ədəvət ilə (zor ilə qaçırlıma), sülbə yolu ilə (qızın razılığı və ailədən xəbərsiz qaçırlıma) və formal qaçırlıma (toy möclisindən qaçırlıma). Qaçırlıma çox vaxt qızın və ya oğlanın valideynlərinin ailə qurulmasına nərazılığı nəticəsində baş verir. Ümumiyyətlə, Azərbaycanda yaşayan lezgilər arasında qız qaçırmayı 3 növə bölmək olar:

a) Qızın razılığı ilə qəçirılma. Bu növ qəçirılma valideynlər narazi olduqda baş verirdi. Hal-hazırda bu növ ləzgilər yaşayan kənd yerlərində mövcuddur.

b) Qızın razılığı olmadan qəçirılma. Qız oğlan və dostları tərəfindən evindən uzaq bir yerdə olduqda qəçirildi.

c) Qarşılıqlı razılıq ilə qəçirılma. Bu çox vaxt imkansız ailələrdə olurdu. Çünkü belə ailələrin maddi cəhətdən toy eleməyə imkanları olmurdur. Bir sözlə toy xərçənləndən azad olmaq üçün ailələr qarşılıqlı razılığa gəldilərlər. Bu inđinin özündə də aktual olaraq qalır.

Qeyd olunduğu kimi, ailə qurulmasında ilk addım bəyənmə olurdu. Belə ki, həm yaxın keçmiş, həm də müasir dövrə qızla oğlanın görüşməsinə şərait yaradılır. Əgər bir-birlərini bəyənirdilərsə elçilik olurdu. Keçmiş dövrədə elçiliyi bəyənmədən əvvəl edirdilər. Bəyənmə sonrakın işi olurdu.

Ailənin təməlini evlənmə (nikah) təşkil edirdi. Evlənmə də azerbaycanlılarda olduğu kimi bir neçə formada olurdu. Bu özünü qız istəmə, dəyişik evlənmə, levirat və sosorat, qız qəçurma, ikitaraflı razılıq ilə getma, beşik nişanı kimi formalarda göstərirdi.

Köhnənən qız üçün ailə qurma yaşı kənd yerlərində əsasən 14-16, öğlənlər üçün 16-18 yaş idi. Lakin XX əsrin 60-ci illərindən başlayaraq kişişlər əsgərləndən sonra (20-25 yaş) evlənməyi daha üstün tutmağa başlayırdı. Qızlar isə əsasən 20-24 yaşlarında ailə qurmağı başlıyırdı. Müasir dövrədə bu rəqəmlər kənd yerlərində yaşayan ləzgilər üçün keçərlidir. Amma şəhərdə yaşayan oğlan və qızlar daha gec ailə qurmağı üstün tutur. S.S.Hacıyeva qeyd edir: "Ləzgilərdə 15 yaşında qız artıq yetkin sayılırdı və ailə qurmaq hüququna malik idi" [2, s.25]. Adətan ailədə böyükdən kiçiyə olaraq qızlar əra veriliyti və oğlanları evləndirilirdi.

Kişişlərin ailə qurma yaşı bir çox vəziyyətlərdən asılı olurdu. Bunlara misal olaraq ailənin maddi cəhətdən vəziyyətini göstərmək olar. Belə ki, gəlin üçün zəruri olan əşyaların alınmasına, toyun təşkil olunmasına, başlıq pulun verilməsi üçün maddi cəhətdən vəsiatçılar lazımdır. Buna görə də bəzən oğlanlar 30-35 yaşlarında ailə qururdular. Müasir dövrədə bu vəziyyət daha açıq-aydın özünü göstərir.

XIX əsrdə kimi ailə münasibatlarında ləzgilərdə endogam ailələr üstünlük təşkil edirdi. Qızlar adətən öz kəndi daxilində əra verilirdi. Lakin bu əra-felərdə də artıq kənar kəndlərə, rayonlara və şəhərlərə də əra verilmək və qız almaq faktları var idi. Zamanla kənd daxilində ailə qurulmada dəyişikliklər baş verməyə başlayırdı. Belə ki, ailələr öz qızlarını kənarə verməyə başlayırdı. Bu məsələdə əsas iş digər tərəfin nəslinin uyğunluğu sayılırdı.

Hal-hazırda kənd daxili evliliklər qalmışdır. Buna əsas kimi ailələr qız və oğlanların uşaqlıqdan bir yerdə böyüdüklərini, yaxşı tanışdıqlarını əsas

götürürler. Lakin qeyd olunduğu kimi qohumlar arası evliliklər öz statusunu itirmiştir. Belə ki, indi "Mux̄tabriyalı yarğaz xüx" (qohumdan uzaq) fikri yaranmışdır. Qohumlar arası nikahlar boşanma ilə nüticələndənə hər iki tərəf bir-birinə düşmən kəsilir, bir növ qohumluq əlaqələri itir.

M.S.Rizaxanova qeyd edir: "Süftə kəndlərərəsi evlənmə ləzgilərdə yaxşı qarşılamları və çox nadir hallarda baş verirdi. Belə nikahlar ən ziddiyətli fikirlər yaradırdı. Deyilirdi ki, yaxşı qız öz kəndin hündüdlərindən kənara əra gedə bilməz. Kənd daxili evlilikin qalmasına keçmişdə baş verən kəndlərərəsi ədavətlər də müthüm rol oynayırdı." [4, s.138].

XIX əsrdə ləzgilərin ailə münasibatlarında əsas nüanslardan biri də imkan baxımından qız və oğlanın eyni səviyyədə olması idi. İmkanlı ailələndən ola qızı kasib və ya özləndənən aşağı təbəqədən olan oğlana əra vermirdilər. XX əsrdən başlayaraq belə adət tədricən aradan qalxmaga başlayırdı. Artıq təbəqəyə deyil, qız ilə oğlanın qarşılıqlı razılıqları və sevgi münasibatları əsas götürülməyə başlandı. Amma müasir dövrədə də bəzən təbəqə vəziyyəti, əsasən də oğlan evinin əsas götürülməyə davam edir.

Qızın əra verilməsi və oğlanın evləndirilməsi ailənin böyükleri tərəfinən qarşılardırırdı. Çox vaxt ailədə oğlanları ailə qurmaq istəyini açıq söyləyə bilir, yaxın qohumla vəsaitlisə valideynlərinə qatdırırdılar.

Keçmişdə ailənin sevgi üzərində qurulmaması haqqında mülahizə yürütmək düzgün olmazdı. Kənd yerlərində cavan oğlanlar toylarda öz gələcək hayat yoldaşlarını seçirdilər. Görüş yeri bulaq başı olurdu. Qızlar bəzənib su dalaşına gedirdilər. Cavanların bulaq başında, müxtəlif toy məclislərində, bayramlarda danışmalıları keçmişdə də seçim azadlığının olduğunu deməyə əsas verir. Lakin qız evində son söz valideynlərdə qalırırdı.

Ləzgilər elçi getməyə "ilçinjər" deyirlər. Elçilikdə əsas daha yaşı təc-rübəli qohum, nana baba iştirak edirdi. Bundan əlavə, elçilikdə qız evi ilə tənişliyə və fikir almaq üçün əsas oğlanın anası, bacısı və digər yaxın qohumlar - 3-4 qadın gedir. Əgər qız evi narahızlı bildirməsydi, 4-5 nəşr ibarət, həmçinin kişişlərin də daxil olduğu elçilər gelirdi. Qız tərəfdən elçilikdə valideynlər və daha yaşı ağbirək qohumlar, əsas da ananın qardaşı "xalj" müthüm rol oynayırdı.

Lakin müsləş dövrədə çox halda oğlan evinin üzvləri, əsasən də valideynlər əzələri gedir. Elçilikdən qız evinə bir neçə dəfə gedirdilər. Çox vaxt 3-cü dəfədən sonra razılıq verilirdi. Elçilikdə nəsil və oğlan haqqında qız evinə ətraflı məlumat veriliyti və qız istəmə məsələsinə keçilirdi. Əgər qızın valideynləri razı olsayırlar onlar qonaqları yaxşı qarşılıyır, süfrə açır və ballı çörək təqdim olunurdu. Yox əgər müsbət cavab vermək istəməyənə də konkret cavab verilmirdi, digər qohumlarla məsləhətləşib sizə xəbər edərik deyilərək yola salınırdı.

Təhlili olunan ədəbiyyatlarda oğlan tərəfin hər dəfə elçiliyi şirniyyat, çörək ilə gəldiyi vürgulanır. Çörək qız anası tərəfindən qəbul olunan halda razılıq, əgər qəbul olunmurdusa bu razi olmamaları anlmasına galındı. Elçilər üçün səfər açıldı, qonaqlar da öz gəlisi məqsədlərini yemək yeməzdən əvvəl bildirirdi. Razılıq verilməyəndə belə bunu kobud şəkildə demirdilər. əsasən "hələ qızı əre vermək istəmirik", "hələ tezdir", "hələ oxuyacaq" və s. formalarda bildirilirdi. Qeyd etmək lazımdır ki, son söz bəbada və ya atada olurdu[3,s.6].

Aila münasibətlərində baş vermiş digər dəyişikliklərdən biri də artıq qızın razılığının sorusunu və məcburi ailə qurmasına sövq edilməməsidir. Baş vermiş dəyişikliklər sosial-iqtisadi və mədəni cəhətdən inkişafın göstəricisi kimi qobul edilir. Müasir dövrdə ailə qurma zamanı ləzgilərdə qızın razılığı əsas şərt kimi götürülür. Lakin razılıq kimi qızın anasının, qardaşlarının və dayısının razılığı da mütlüm əhəmiyyət kəsb edir və müsbət cavab verildiğən boy tərəfindən qızın anasına hədiyyə verilirdi. M.Ş.Rizaxanova yazır: "Əgər qızın valideynləri razılıq vermək fikrində olurdularsa deyirdilər: Allah qışmat eləssə verəcəyik, qışmatdə varsa olacaq." Razılıq vermək istəməyəndə isə "qız hələ balacadır, oxuyacaq, ailə qurmaq istəmir" kimi sözlərlə razı olmadıqlarını bildirirdilər [4, s.147].

Razılıqlan sonra rəsmi elçilik – "bichinli lışpan" olurdu və bununla hamiya məsələ məlum olurdu. Dağıstanda yaşayan ləzgilər elçi getmək üçün həftənin xüsusi günləri uyğun bilirdilər. Onlar əsasən ikinci və dördüncü günlərdə elçiliyi üçün uğurlu gün kimi sayırdılar. Elçi gələndə oğlan evi böyük hədiyyələrlə gəlirdilər. Hədiyyələr özündə 2 kq dütüy, 2 kq buğda, halva (incitə) ilə 10-20 çörək olan xüsusi sandıq, parçalar, yaylıqlar, 2 qoyun və üzük aparırdılar. Elçilikdə tarəflər toy ilə bağlı məsələləri, həmçinin başlıq pulu – "kəbinə għawx" və toy günü müzakirə olundur.

Elçilikdən sonra oğlan evi yenidən qız üzük taxmaq üçün plov, şərf və qızıl üzüklu yenidən golirdilər. Bir müddətdən sonra oğul atası pul və şərf ilə yena golirdi. Qız evinə "kalyma" verilirdi. Köhnədə bundan sonra toyu kimi oğlan öz gəlini ilə görüşə bilməzdi. Azərbaycanda yaşayan ləzgilər arasında qız üçün başlıq pulu verilirdi. Bu başlıq puluna "kalyma" deyildi. Lakin Dağıstanda yaşayan ləzgilərdə buna "ruşan rəş" deyildi. Kalının miqdarı ikitərəfli razılıqlandan, oğlan evinin iqtisadi və maddi vəziyyətindən asılı olurdu. Bu kənd yerlərində hazırda min manatdan - iki min manata kimi, şəhərdə isə min-beş min arası olurdu. Kənd yerlərində pul əvəzinə heyvan, yağ, taxıl, dütüy və s. verila bilirdi. Bundan əlavə, kənd yerlərində oğlan tərəfi qız tərəfinə toy üçün də köməklik göstərirdi [1,s.16].

Elçilikdən sonra on mühüm məqam nikah idi. Buna "məgvəp" və ya "nixarə" deyildi. Nikah (kəbin) həmisi qızın oğlan evinə köçməmiş-dən əvvəl kəsildi.

Kalımdan əlavə, bəzi ailələr "kebinqəb" və ya "məgvəp" adlanan xüsusi pul da verirdi. Bu qızın boşanması və ya ərinin rohmatə getməsi nəzərə alınaraq özündə tamın etmək üçün veriliirdi. Kəbin haqqı kimi pul, heyvan, xalçalar və s. verili bilirdi. Kalım pulsu ilə əsasən qız tərəfi cehiz alırdı. Cehiz kimi qızlara qab-qacaq, yataq dəstləri, xalçalar veriliirdi. XXI əsrda ham kənd yerlərində, həm də şəhərdə qızlara demək olar ki, bütün ev avadanlıqları alırmış. Bura hətta soyuducu, televizor, paltryuyan aid etmək olar.

Qeyd etmək lazımdır ki, elçilik çox vaxt güzli və kiçik bir şata ilə olurdu. Yalnız nişandan sonra ətrafa məlumat veriliirdi. Nişan bəzən tömtəraqlı, qonaqlı-qaralı qeyd olunurdu. Bəzi ailələrdə isə burası yalnız on yaxın qohumları dəvət edilirdi.

Nişandan sonra toyu hazırlıq başlayırdı. Bura kalım-başlıq pulunun verilməsi, toy günü razılıqları, cehiz alınma, tarəflərə hədiyyələrin alınması, oğlan tərəfin qızı qızıl, paltar alması, qız evinin oğlan evinə sandıq payının hazırlanması və s. daxil idi.

Nişandan sonra ailələr ənsiyyət qurur, bir-birlərinin evinə qonaq gedir, müxtəlif məclislərdə bir yerdə iştirak edirdilər. Cavanların sərbəst görüşməsi adətən nişandan sonra baş tuturdu. Kənd yerlərində oğlan qızın yaşadığı evin yaxınlığında gedir, ya da bulaq başında görüşürdülər. Nişan adətən iki cür olurdu : kiçik nişan – "lişpan itkun" və böyük nişan – "küñüxər tuxxu".

Yuxarıda qeyd olunduğu kimi ailə qurmaq məsələsi çox ciddi və məsuliyyətli məsələ olaraq evin böyükərinin xüsusi nazaroti altında baş tuturdu. Bu çox vaxt həm qız və oğlanın istəkləri, həm də valideynlərin istəyi ilə baş tuturdu. Digər xalqlarda olduğu kimi ləzgilərdə də ailə dəyərləri yüksək qiymətləndirilir. Çox ciddi səbəb olmadan boşanma halları demək olar ki, müşahidə olunmurdur.

Toy adətləri ləzgilərin qədim köklərinə söykənir. Toy – mədəniyyətin on vacib hissəsidir. Toy adətlərində müxtəlif dəyişikliklər olmuş, bəzi köhnə adətlər yoxa çıxmış, yenilər əlavə olunmuşdur. Toy həmisi nişandan dərhal sonra baş tutmurdu. Bu elçilikdən 6 ay, bəzən 1-3 il də çəkə bilirdi. Toyun gec bas tutması ailənin maddi durumundan dəha çox asılı olurdu. Bəzən oğlan evi başlıq pulunu verə bilmirdi. Bundan əlavə, bəzən oğlan və qızlar erkən yaşda nişanlaşdıq üçün yaşa görə də uzanırırdı. Toy aqdar olan müddədə oğlan evi bütün bayramlarda qız evinə gedir, ona müxtəlif hədiyyələr aparırlardı. Bu qızıl, paltar və s. ola bilirdi. Toy çox tömtəraqlı 1-3 gün müddətində olur. Toy aqhumlardan əlavə kənd yerlərində bütün kənd əhalisi dəvət

olunur. Kənd əhalisi də öz növbəsində müxtəlif hədiyyələrlə, pul və ərzaqla gəlir. Kənd yerlərində kişi və qadınlar üçün ayrı-ayrı stollar açılır [5, s.204].

Kənd yerlərində toyə iki gün qalmış oğlan evi qız evinə gedir, toyə zəruri olan ərzaqlar haqqında məlumat alırı. Bunlara mal (inək və ya 2 qoyun), düyü, un, yağı, içkilər və s. daxil olurdu. Keçmiş dövrdə toy üç gün davam edir və üçüncü gün gəlini aparırlar. Hal-hazırda kənd yerlərində də toyalar rayon mərkəzlərində yerləşən şadlıq saraylarda keçirilir və bir gün davam edir. Müasir dövrdə qız toyu ilə oğlan toyu arasında bir gündən bir həftəyə kimi fərq olur. Qız toyu oğlan toyundan əvvəl baş tutur və növbəti gün oğlan toyu olur ki, o da bir gün davam edir. Oğlan toyu günü məsaflədən asılı olaraq gün batana kimi qız evinə qızı gətirməyə gedirlər. Toy professional müsiqi ansamblı tərəfindən idarə olunur, əsasən ləzgi mahnılar sösləndirilir.

Göründüyü kimi toy proseduru mürəkkəb ənənələri özündə birləşdirərək uzun bir tarixi yol keçmişdir. Müəyyən adət-ənənələrdə dəyişikliklər baş vermişdir. Bu da ən çox sosial-demoqrafik, sosial-mədəni, sosial-iqtisadi faktorların təsiri altında olmuşdur.

Ədəbiyyat

1. Алимова Б.М. "Брак и свадебные обычаи в прошлом и настоящем", М., 1989, с.111
2. Гаджиева С.Ш. "Семья и семейный быт народов Дагестана" М., 1967, с.104
3. Косвен М.О. "Семейная община и патронимия", М., 1963, с.220
4. Ризаханова М.Ш. "Лезгины. XIX — начало XX в. Историко-этнографическое исследование." Махачкала, 2005, с.313
5. Современная культура и быт народов Дагестана. М., 1971, с.242.